

# BEYİN DAMARLARININ CƏRRAHİ PATOLOGİYASI

Anevrizma və insultlar baş beyinin cərrahi xəstəliklərindən olub mərkəzi sinir sisteminin üzvi xəstəliklərinin 17%-ni təşkil edir.

İnsult kəskin beyin qan dövranı pozğunluğu olub beyinə qansızma (hemorragik insult) və ya beyinin işemik zədələnməsi (işemik insult-beyin infarktı) ilə əlaqədar olur. Hemorragik insult beyin daxili damarın partlaması və hematomanın əmələ gəlməsi ilə müşahidə olunur. Bu proses hipertoniya fonunda aterosklerotik zədələnmiş damarlarda baş verir. Qanaxmanın baş verməsinə səbəb fiziki və psixi-emosional gərginlik, qıcolma tutmaları, doğuş, alkoqol intoksikasiyası və s. ola bilər.

Beyinə qansızma ən çox hipertoniya xəstəliyi fonunda baş verir. Qansızmanın əsas səbəblərindən biri də beyin damarlarının aterosklerozudur. Beyin damarlarının anevrizmaları və başqa anomaliyaları amarı da beyindəxili qansızmalar da müşahidə oluna bilər. Bəzi hallarda isə səbəbi aydınlaşdırmaq mümkün deyil.

